

AKADEMİK İSA HƏBİBBƏYLİNİN AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİMƏ KONSEPSİYASI

(Əvvəli ötən sayalarımızda)

Azərbaycan mühacirəti yaşayib-yaratmışları Avropa ölkələrində, Türkiyədə və İranda Azərbaycanın milli istiqqlalı ideyasını həm siyasi-tarixi, həm də ədəbi-elmi cəhətdən dərindən və əsaslı şəkildə cəmiyyətə təqdim etmiş və yayımlmışlar". Məmmədəmin Rəsulzadənin "Millətlərə hüriyyət, xalqlara istiqlal" ideyasının "Azərbaycan mühacirətinin həm siyasi, həm də ədəbi fealiyyətinin əsas qayəsini" müəyyən etdiyini, mühacirət ədəbiyyatı və milli istiqlalçılıq hərəkatının özündə "azadlıq və hürriyyətçilik, dövlət müstəqilliyi və azərbaycanlıq, ana dili və ədəbiyyat, milli-mənəvi dəyərlər və adət-ənənələrin qorunub saxlanılması və inkişaf etdirilmesi məsələlərinin" birləşdiriyini bildirən İ.Həbibbəyli Məmmədəmin Rəsulzadənin "Ösrəmizin Səyavuşu" əsərinin "mühacirət ədəbiyyatındaki istiqqlal mövzusunun programına" çevrildiyini bildirir: "M.Rəsulzadənin "Çağdaş Azərbaycan ədəbiyyatı", Əhməd Cəfəroğlunun "Azərbaycan ədəbiyyatında istiqqlal mücadiləsi", Mirzə Bala Məmmədzadənin "Azəri-türk ədəbiyyatının dünəni və bu günü", "Ədəbiyyatda hegemoni qavğası" əsərlərində Azərbaycan xalqının milli istiqqlal ideallarının bədii ədəbiyyatdakı qüvvəli əks-sədasi elmi-publisist şəkilde dərindən təhlil olunmuş, bu yolla istiqlalçılıq və hürriyyətçilik ideyaları daim gündəmdə saxlanılmışdır.

XX əsrin yetmiş-səksəninci illərindən etibarən müxtəlif yollarla Azərbaycana ayaq açmağa başlamış mühacirət ədəbiyyatı nümunələri ölkəmizdə milli azadlıq hərəkatının və dövlət müstəqilliyi uğrunda mübarizənin ilhamlandırılmasına və istiqamətləndirilməsinə böyük təsir göstərmişdir.

Mühacirət ədəbiyyatının, ümumiyyətlə, "Azərbaycan ədəbiyyatının üzvi tərkib hissəsi" olduğunu, bu böyük ədəbiyyati daha da zənginləşdirməklə yanaşı, "istiqlalçılıq ideyaları baxımından milli ədəbi fikrə cəsarəti ümummilli baxışlar" götərdiyini söyləyir.

Azərbaycan ədəbiyyatının milli özünüdürək və istiqlalçılıq dövründə sənətdə baş vermiş yenileşmə hərəkatının "modernizm mərhələsini" yaratdığını, modernləşmə hərəkatının XIX əsrənən başlayaraq Azərbaycan ədəbiyyatında" bütün mərhələlər üzrə ədəbi prosesin inkişafına" təkan verdiyini bildirən İsa Həbibbəyli "Azərbaycanda modernizmin ən böyük nümayəndələrindən biri kimi Mirzə Fətəli Axundzadəni görür. Onun yaşadığı cəmiyyətdə və ədəbiyyatda apardığı islahatları, maarifçilik fəaliyyətini qeyd edir. Eyni zamanda "Cəmaləddin Əfəqaninin islam mədəniyyətində və müsəlman aləmində apardığı modernləşmə cəmiyyətin müasirləşdirilməsi və inkişaf etdirilməsində" mühüm rolunu, böyük demokrat Cəlil Məmmədquluzadənin yaradıcılığı və bütövlükde mullanırsızdırıncı hərəkatının da çox mühüm modernləşmə hadisəsi olduğunu yazar.

Sosialist realizmini də "yaradıcılıq metodu kimi klassik realizmdən fərqlənən ədəbi istiqamət" bilir və "bu dövrədə ədəbiyyatda modernist baxışın böyük yaradıcılarının da" meydana çıxdığını yazar. Xalq şairi Rəsul Rzanın və onun davamçılarının yaradıcılığını "özündən əvvəlki klassik poeziya ənənələrindən fərqli olan modern ədəbiyyata əsl nümunə" bilir. Rəsul Rzanın məşhur "Rənglər" şeirlər silsiləsini, ümumiyyətlə, "sovət poeziyasında yeni bir hadisə" adlandırır. Bununla belə, "sosialist realizmi yaradıcılıq metodunun siyasi xarakter daşımıası və bu metodun irəli sürdüyü partiyalılıq və siniflik prinsipləri sovet dövründə gerçek ədəbiyyatdan daha çox ideoloji sxemlərin əsasında yaranan bədii əsərlərin meydana çıxmazı ilə nəticələndiriləcək üçün həmin mərhələnin ədəbiyyatında modernizm geniş mənada lazımi inkişaf tapa bilməmişdir" - fikri ni söyləyir. Azərbaycan ədəbiyyatında yenidən modernist hərəkatı "alimişincilər"la bağlaşa da, "alimişincilər" hərəka-tının sovet hakimiyəti illərinə təsadüf etdiyini, "o zaman sosialist realizmindən kənar hər hansı bir fərqli yaradıcılıq metodundan və ya ədəbi cərəyanlarından səhəbət açılması"nın mümkün olmadığını, hətta elmi ədəbiyyatda modernizm təzahürlərinin Qərbdən gələn və sosialist realizminin əleyhinə olan yad meyillər kimi ("Modernist incəsənət (o cümlədən ədəbiyyat - İ.H.) bizim epoxa, onun çətin problemləri haqqında "öz sözünü" demək üçün nəhayətsiz pessimizm və mistika düşüncəsini təqdim edir... Bu isə tamam mücərrəd olub, şərlə mübarizədə insanın aktiv fəaliyyət səviyyəsinə çatdırılmasına imkan vermir. Bu, "yeni ədəbiyyat"ın "sənət-həyat" prinsipinin üzvi tərkib hissəsi olmasına maneçilik törədir, onun həyat həqiqətləri ilə əlaqəsini qırır") təqnid olunduğu yazar.

"Buna baxmayaraq, sovet ədəbiyyatşunaslıq elmi XX əsrin almiş-yetmişinci illərində sosialist realizmi

yaradıcılıq metodunun "imkanlarının genişlənməsi" pərdəsi altında yeni metod və cərəyanların yaranması ideyasını qəbul etməli olmuşdur" - deyən İsa Həbibbəyli "ədəbiyyata yeni dalğanın gəlməsində Sovet İttifaqı Kommunist Partiyasının 1956-cı ildə çağırılmış XX qurultayı"nın mühüm əhəmiyyətə malik olduğunu bildirir. Stalinizmin və şəxsiyyətə pərəstişin kəskin təqnid, repressiya xofunun aradan qalxması, ideoloji mühitin yumşalmasına imkan yaranması, "cəmiyyətdə baş verən böyük dəyişikliklər"in ədəbiyyatda həyata və insana gerçək münasibətin ifade olunmasında həllədici rol oynaması, bu imkandan yararlanan ədəbiyyatın "həyata, insana, xalqa, gerçəkliyə doğru böyük" dönüş etməsi, "XX qurul-taydan sonra sovet cəmiyyətinin həyatında baş vermiş dəyişikliyin dalğasında ədəbiyyata gələn yeni nəşlin - "alimişincilər" nəşlinin bütün ədəbi cəbhə boyu ardıcıl fəaliyyəti ədəbiyyatda sosialist realizmi yaradıcılıq metodunun "buzlarını" əritmiş və modernizmə doğru" geniş yol açmış olduğu açıqlanır.

Sovet ədəbiyyatşunaslıq elminin modernizmə burjuva cərəyanı kimi baxdıqından "onu izah etmək əvəzində" təqnid etmiş, ona görə də "modernizmin ədəbiyyatın yeniləşməsi və dəyişməsi prosesindəki rolu və əhəmiyyətindən bəhs etmək diqqətdən kənardən qalmış", "məhz XX əsrin alimişinci illərindən başlayaraq Azərbaycan ədəbiyyatının xarakteri ciddi şəkildə dəyişmiş və yeniləşmiş", az müddətə "alimişincilər"in sıraları genişlənərək "Azərbaycan ədəbiyyatında xüsusi bir ədəbi cəbhə kimi diqqəti cəlb etmiş", onların "mövzuları və qəhrəman tipləri də mövcud sovet ədəbiyyatından" fərqlənmiş, bu ədəbi nəşil "adi həyat həqiqətlərini və sadə "kiçik adam"ı böyük ədəbiyyatın əsas meydanına çıxarmış" olduğunu bildirən İsa Həbibbəyli "onların yaradıqları lirik-psixoloji əsərlər, intellektual poeziya, realist-satirik ədəbiyyat, dram-monoloq, esse və s. ədəbiyyatda fərqli hadisələr idi" - qənaətindədir.

Yeni nəşlin yeni tipli ədəbiyyatının, bir növ, modernizmin ədəbi prosesdəki bəyannaməsi funksiyasını həyata keçirmiş olduğunu, Anarın "Bayraqın həsrətində", Elçinin "Min gecədən biri", Sabir Əhmədlinin "Bir payız axşamı" hekayələr kitabı, Əli Kərimin "İki sevgi", "Həmişə səfərədə", "Qızıl qanad", Fikrət Qocanın "Hamıya borcluyam", "Dənizdə ay çıməndə", İsa İsmayıllızadənin "Ulduzların ad günü" şeir topluları ilə "Azərbaycanda modern ədəbiyyatın canlı örnəkləri kimi ədəbi mühitə yeni ab-havanın, fərqli baxışın gəldiyini", Anarın "Ağ liman", İsi Məlikzadənin "Özgə anası", Elçinin "Açıq pəncərə" və "Sos" povestləri, Sabir Əhmədlinin "Aran" romanı və s. ilə Azərbaycan ədəbiyyatında modern bədii düşüncənin dərinləşdirdiyini və möhkəmləndiriyini göstərir.

XX əsrin 60-70-ci illərində meydana çıxmış elmi əsərlərdə və ədəbi-təqnidə məqalələrdə yeni bir ədəbi cərəyanın adı çəkilmədən Azərbaycan modernizmi öz konsepsiyasını (Anarın "Nəsrin fəzası" və "Dədə Qorqud dünyası", Elçinin "Hekayə janrı: imkanlarımız və iddiamız", "Müsəir təqnidimiz: vəziyyət və vəzifələr", Yaşar Qarayevin "Mirzə Cəlilin Novruzəlisi" məqalələri, Akif Hüseyinovun "Nəsr və zaman" silsiləsi,) bir növ, Azərbaycan modernizminin manifesti funksiyasını həyata keçirmiş olduğu fikrindədir. Bu elmi-ədəbi əsselərdə yeni ədəbiyyatın prinsip və vəzifələrinin əksini tapdığı, Anarın "Nəsrin fəzası" məqaləsindən nümunə götirdiyi parçanın ("60-ci illərdəki Azərbaycan nəşrinin ən yaxşı nümunələri öz sələflərinin bir çox estetik və etik meyarlarına münasibətdə müəyyən mənada daxilən polemik ruhda idi. Bu nəşri artıq bir mənalı cavablar qane etmirdi; bu nəşri - həqiqətən aydınlığın qurtardığı xəttin o tayında axtarış tapmağa çalışırdı. Bu nəşr hər şeyi bir rəngdə - çəhrayı və qara rəngdə görmək istəmir, insanları müsbət və mənfi, təqlide və ya inkara layiq deyə iki qismə bölmür və ümumiyyətə, təqlid üçün qəhrəmanlar yaratmağa can atırdı. Bu sözün - "təqlid" anlayışının arxasında gizlənən mənəvi süslüyü, əqli ətaləti sevmirdi; öz axtarışlarında təqlidçilərə deyil, düşünən insanlara üz tuturdu; ucdantutma hər şeyi izah etməyə deyil, bu dünənə dərk edib anlamağa, özü də oxucuları ilə bir yerde dərk edib anlamağa can atırdı; onların əvəzine yox, məhz onlarla bir yerdə! Bu nəşr "mənfi qəhrəman" da da insanı görə bilirdi, ona bəraət qazandırmaq üçün deyil, onu dinləmək üçün. Əlbəttə, bu nəşr igitlik, nəməs, ləyaqət, vicdan kimi yüksək anlayışlardan imtina etmirdi və imtina edə də bilməzd") "yeni modern ədəbiyyatın bəyanatı kimi" səsləndiyini söyləyir.

Azərbaycan ədəbiyyatında modernizm cərəyanı "konkret tarixi dövrü"n XX əsrin 60-80-ci illərini əhatə etdib, ümumən sovet dövründə "Xruşçov müləyim-

ləşməsi"ndən müstəqil dövlətin qurulmasına qədərki mərhələni özündə birləşdirdiyi, bunun "Azərbaycan ədəbiyyatında modernizm makro-epoxası kimi səciyələnən bir mərhələ" olduğunu diqqətə çekilir.

XX əsrin 60-80 illərində yazib-yaratmış bütün ədəbi nəsillərin yaradıcılığında göründüyü, "bununla belə, Azərbaycan ədəbiyyatında modernizmin lokomotivi funksiyasını "alimişincilər"in həyata keçirmiş" olduğunu yazır: "Bu ədəbi nəşlin Azərbaycan ədəbiyyatındaki klassik təqnid realizm ənənələrinə qayıdış ədəbiyyatda həyata və insana yenidən kəşf etməyə yol açmışdır. Lakin "alimişincilər"in təqnid realizmi klassik Azərbaycan təqnid realizmində fərqli olub, mövcud siyasi rejimi açıq deyil, örtülü bədii vasitələrlə, dolayı yolu ilə təqnid etmək üsuluna istinad etmişdir. Onların yaradıcılığında sovet cəmiyyətinin təqnid yox, daxildən çökəməsi, çürüməsi, aşınması prosesləri və cəmiyyətin yeniləşməsi, müasirləşməsi zərurəti, habele insanın daxili-mənəvi təkamülü öz əksini tapmışdır. Bu yeni keyfiyyətli təqnid realizm əslində modernizm demək idi". Cəmiyyət hadisələrinə obyektiv münasibət, hər cür tətənəli, dəbdəbəli təsvir üsulundan uzaq olmaq, vətəndaşlıq ruhu, milli-mənəvi özünüdərək, həyatılık, insana döñüş, istiqal düşüncəsi və s. bu tarixi mərhələnin əsas səciyyəvi xüsusiyyətləridir".

Sovet İttifaqı miqyasında "Noviy mir", "Önostğ" və "Drujba narodov" jurnallarının "alimişincilər" ədəbi nəşlini öz ətrafında birləşdiriyini, Azərbaycanda həmin funksiyani "Qobustan" incəsənət toplusu və "Ulduz" gənclik jurnalının həyata keçirdiyini, "Azərbaycan" jurnalı, "Ədəbiyyat və incəsənət" qəzetinin daha çox xalq yazıçılarının, fəxri adları olan ağsaqqal nəşlin, təcrübəli yazarların əsərlərini çap etdiriyini, "Qobustan" və "Ulduz" jurnalında isə yeni ədəbi nəşil - "alimişincilər" in təmsil olundugunu yazar. Orta nəşlin nümayəndələrinin isə "hər iki qütbü təmsil edən mətbuat orqanlarının imkanlarından" faydalandığını, ideologiyaya meyil edənlərin "Azərbaycan" jurnalı və "Ədəbiyyat və incəsənət" qəzetində, modern ədəbiyyat yoluna maraq göstərənlərin isə "Qobustan" və "Ulduz" jurnalları ətrafında cəmləşməsi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, İsmayıllı Şıxlı, Isa Hüseynov, Qabil, Hüseyn Arif, Məmməd Araz, Xəlil Rza Ulutürk kimi görkəmli yazarların "ideya-sənətkarlıq cəhətdən onlara yaxın olan gənc ədəbi nəslə müdafiə edib, yeni yaradıcı qüvvələrə" dəstək olması, bunun Azərbaycan "alimişincilər"inin ədəbi mühitdə "öz yerlərini möhkəmləndirmələri və nəticə etibarilə modernizmin ədəbi cərəyanə çevriləməsi üçün əhəmiyyətli faktor" olmasına götərib çıxardığını yazar.

Modernizmin "edəbiyyatda cəmiyyətdəki ziddiyətlərdən de söz açmağa" yaratdığı imkan, "sosialist realizmi ədəbiyyatında kök salmış siniflərə mübarizə mövzusu"nun modernizmə fərqli insan münasibətlərindəki ziddiyətlərin, xarakterlərdəki fərqliliklərin təsviri ilə əvez olunması, insanın "təbii düşüncəsi, real mövqeyi, istək və ümidi" ilə birləşdə" canlandırmaları, modernizm ədəbiyyatında hadisələrin "təbii axarı ilə" cərəyan etməsi, bu ədəbiyyata hazır nəticələrin təlqin olunmaması, əsərdən məntiqi nəticəni oxucu və ya tamaşaçının özü çıxarmalı olması diqqətə çekilir. Sovet ideologiyasının məhdudiyyətlərini dağıdan "alimişincilər"in yaradıcılığında təqnid rəhun və gerçəklilik təsvirinin qüvvətləndiriləcək deyən İsa Həbibbəyli Anarın yaradıcılığını ("Molla Nəsrəddin-66" seriyasından çap etdiridi silsile satirik hekayələri, "Yaxşı padşahın nağılı" hekayəsi, "Adamın adamı" pyesi, "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı, "Dantenin yubileyi") "cəmiyyətin və insanın obyektiv bədii dərkinin mükəmməl təqdimatı" kimi qiymətləndirir.

Xalq yazıçısı Elçinin də cəmiyyət hadisələrinin münasibətində "alt qatdakı dərinliklərə nüfuz etməsi ilə" diqqəti cəlb edən əsərlərində (cəmiyyətdə gedən mənəvi aşınmaların reallıqlarının diqqət mərkəzinə çəkilidi "Açıq pəncərə" və "Sos" povestlərini, "həyatın sosialist realizmindən fərqli rəngləri"nin qələmə alınlığı "Gümüşü, narıncı, məxməri" kitabında toplanmış hekayələri, "ciddi həyat hadisələrindən və real, keşməkeşli insan talelərindən geniş və əsaslı şəkildə söz açılmış" "Bir görüşün tarixçəsi" povesti, səksəninci illərdə meydana çıxmış "Mahmud və Məryəm", "Ağ dəvə", "Olüm hökmü" romanları) sovet cəmiyyətinin ayri-ayri tarixi mərhələlərinə və siyasi şəxsiyyətlərinə təqnid münasibətin öz əksini tapdığını yazar:

(Davamı 7-ci sahifədə)

Gülxani PƏNAH

AKADEMİK İSA HƏBİBBƏYLİNİN AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİMƏ KONSEPSİYASI

(Əvvəl 2-ci səhifədə)

“Elçin sovet cəmiyyətində gedən deformasiya proseslərini, sosial-siyasi mühitin tarazlığını itirməsini və çökəməkdə olmasını canlı, təsirli həyat hadisələrinin və keşməkeşli insan talelərinin timsalında realistcəsinə təsvir etmişdir. Cəmiyyət hadisələrini qabaqlamaq baxımdan Elçin, həqiqətən də, “səksəninci illərin sonu, doxsaninci illərin əvvəllərindən etibarən artıq milli ədəbiyyatın yaradıcısı olduğu qədər də nüfuzlu ideoloqu idi” (N.Cəfərov). İctimai-siyasi hadisələrin gedişati sovet hakimiyyəti illərində Elçinin və onun müasirləri olan yazıçıların mövcud cəmiyyətə tənqidi münasibətlərinin və gələcəyə bəslədikləri ümidiñin reallığı ifadə etdiyini göstərmişdir”.

Sabir Əhmədovun “Arabaçı” hekayəsi, “Bir payız axşamı”, “Aran”, “Yamacda nişanə” povestləri, “Toğa-

na”, “Mavi gümbəz”, “Dünyanın arşını” romanlarının “həyat həqiqətlərini dərindən və sərt şəkildə ifadə edən əsərlər kimi yeni tənqidi realizm örnəkləri təəssüratı” yaratdığını, “Dünyanın arşını” romanına görə müəllifin yuxarı dairələrdə tənqid olunduğunu söyləyən Isa Həbibbəyli poeziyanı araşdırarkən bu qənəatə gəlir ki, “bu mərhələdə Azərbaycan poeziyasının vətəndaşlıq cəsarəti diqqəti çəkəcək səviyyədə artmışdır. Sovet dövründə ədəbiyyatda belə ciddi mətləblərdən bəhs edilməsi mövcud ənənə ilə nəinki uyğun gəlmirdi, hətta bir çox məqamlarda tərs mütənasib idi. Bütün bunlar ədəbiyyatda modernist baxışların və yanaşmaların təzahürləri kimi meydana çıxmış hallar idi”. Nəriman Həsənzadənin lirikasındaki vətəndaşlıq ruhunu, “Kimin suali var” poemasının “öz haqqına və azadlığına doğru yol gedən Azərbaycan insanının möv-

cud cəmiyyətə ünvanlanmış sualları kimi” səsləndiyini, Nəriman Nərimanovun həyatı və fəaliyyətinə həsr edilmiş “Bütün Şərq bilsin” poemasının Azərbaycan vətəndaşlıq poeziyasının qiymətli nümunəsi olduğunu bildirir. Onun aşağıdakı misralarını “sovet dövrü Azərbaycan ədəbiyyatının cəsarətdən yoğrulmuş haqq səsinin mükəmməl bədii ifadəsi” bilir:

İllər yaman tökdü qaş-qabağıını,
Qurtara bilmədik qəm ilə yasdan.
Ancaq yüz illərlə yad bayrağını
Asdıq bayramlarda öz qapımızdan.
Janr baxımdan da altmışinci illərdə Azərbaycan ədəbiyyatının yeniləşdirildiyini, silsilə satirik hekayələr, pritça, esse, elegiya, absurd dram və sair janların “o vaxta qədər ədəbiyyatda yer aldığı darısqal mühitdən böyük ədəbiyyat meydanına doğru adımla atmış” olduğunu qeyd edir. “Bir sözlə, XX əsrin 60-cı illərindən Azə-

baycan ədəbiyyatı modern inkişaf yoluna qədəm qoymuşdur” - deyən Isa Həbibbəyli sonrakı illərdə bu yeniləşmənin daha da genişləndirildiyini bilsidir.

“Bütünlükdə 1960-1980-ci illərin milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı müstəqillik dövrünün əsl böyük və ümummilli ədəbiyyatına mühüm hazırlıq mərhələsi demək idi. Bu, cəmiyyətdə gedən modernləşmə proseslərini ədəbiyyatda obyektiv şəkildə əks etdirən Azərbaycan modernizminin özünəməxsus təzahürləri idi. Bu, azərbaycançılıq idealını Azadlıq meydanlarından reallığa, oradan da ədəbiyyata gətirmək üçün özündə güc və qüvvət tapan yaradıcı düşüncənin yeni müstəqil dövlətin qurulub möhkəmlənməsinə xidmət etmək yolunda yenidən start götürməsi ərəfəsindəki böyük məşqləri idi”, - deyir.